



**AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT
STATİSTİKA KOMİTƏSİ**

***STATE STATISTICAL COMMITTEE OF THE
REPUBLIC OF AZERBAIJAN***

**STATİSTİK NƏŞRLƏRİN
KATALOQU**

***CATALOGUE OF STATISTICAL
PUBLICATIONS***

BAKI - 2014 - BAKU

**ƏLAQƏ TELEFONLARI:
CONTACT PHONE NUMBERS:**

**Telefon
Telephone**

Məlumatların yayılması şöbəsi <i>Department of Data Dissemination</i>	M. Əmirova <i>M. Amirova</i>	538-64-98
Statistika İşlərinin əlaqələndirilməsi şöbəsi <i>Department of Coordination of Statistical Works</i>	A.Mansurov <i>A.Mansurov</i>	539-81-04
Əhali və gender statistikasına şöbəsi <i>Department of Population and Gender Statistics</i>	R.Allahverdiyev <i>R. Allahverdiyev</i>	538-51-43
Əmək statistikasına şöbəsi <i>Department of Labour Statistics</i>	N. Quliyeva <i>N. Gulieva</i>	538-86-68
Milli hesablar və makroiqtisadi göstəricilər statistikasına şöbəsi <i>Department of National Accounts and Macro-economic Indicators Statistics</i>	N. Süleymanov <i>N. Suleymanov</i>	538-74-50
Sənaye və tikinti statistikasına şöbəsi <i>Department of Industry and Construction Statistics</i>	H.Dadasov <i>H.Dadashov</i>	539-87-17
Kənd təsərrüfatı və ekologiya statistikasına şöbəsi <i>Department of Agriculture and Ecology Statistics</i>	R.Bayramov <i>R.Bayramov</i>	538-73-57
Ticarət statistikasına şöbəsi <i>Department of Trade Statistics</i>	R. Süleymanov <i>R. Suleymanov</i>	538-76-95
Xidmət statistikasına şöbəsi <i>Department of Service Statistics</i>	E. Hacıyev <i>E. Hajiyev</i>	538-90-12
Qiymət statistikasına şöbəsi <i>Department of Price Statistics</i>	E.Gasımzadə <i>E. Gasimzade</i>	538-52-72

Fax: +99412 538-24-42

E-mail: sc@azstat.org

http: www.stat.gov.az

Ünvan: AZ 1136 İnşaatçılar prospekti BAKI, Azərbaycan
Address: AZ 1136 Inshaatchilar avenue Azerbaijan, BAKU

STATİSTİK MƏCMUƏLƏR *STATISTICAL YEARBOOKS*

AZƏRBAYCANIN STATİSTİK GÖSTƏRİCİLƏRİ

Bu məcmuə ölkənin iqtisadi və sosial həyatında baş verən prosesləri əks etdirən daha dolğun illik nəşrdir.

Məcmuə dövlət statistika orqanları tərəfindən müəssisələrdən, təşkilatlardan alınan məlumatlar, siyahıyaalmaların, seçmə müayinələrin və digər statistik müşahidələrin keçirilməsi yolu ilə əldə edilən məlumatlar, Azərbaycan Respublikasının nazirlik və baş idarələrinin (Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank və s.) məlumatları, eləcə də iqtisadi və müəyyən sosial məlumatlar toplamaq üçün müəyinə, sorğu keçirən

təşkilatlardan alınan informasiya və beynəlxalq təşkilatların materialları əsasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmışdır.

Məcmuədə 2005-2013-cü illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında statistik məlumatlar və 2005 və 2012-ci illərlə müqayisələr verilir. Məcmuədə mülkiyyət münasibətlərinin və təsərrüfatçılıq formalarının inkişafı, maliyyə vəziyyəti və bələdiyyə, sığorta, tədiyə balansı, sosial məsələlər haqqında məlumatlar, Azərbaycan Respublikasının şəhər və rayonları üzrə əsas sosial-iqtisadi göstəricilər, MDB və digər xarici ölkələrlə müqayisələr verilmişdir.

İllik statistik məcmuə geniş oxucu kütləsi, statistiklər, iqtisadçılar və idarəetmə orqanları işçiləri üçün nəzərdə tutulmuşdur.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

STATISTICAL YEARBOOK OF AZERBAIJAN

This is a comprehensive annual publication of the State Statistical Committee that reflects events and processes in the social and political life of the Republic.

The publication includes information received by state statistical bodies from organizations and establishments through sample surveys and other forms of observations, population censuses, information of ministries and departments of the Republic of Azerbaijan (Ministry of Finance, Internal Affairs, State Customs Committee, National Bank), and also information of a social and economic character collected from organizations by surveys, and on the basis of materials received from international organizations and prepared by the State Statistical Committee of the Republic of Azerbaijan.

The yearbook includes statistical data on social and economic conditions of the Republic of Azerbaijan for 2005-2013 and comparison with 2005 and 2012. Information on development of ownership relations and economic activities, financial situation, municipality, insurance, balance of payments, social problems are also reflected in this yearbook. Main socio-economic indicators on towns and regions of Azerbaijan, comparisons with CIS and foreign countries are included.

The Statistical Yearbook is prepared to meet the data requirements of statisticians, economists and journalists as well as other users.

The yearbook is preparing in Azerbaijani and English.

Publication date: August of the current year.

AZƏRBAYCAN RƏQƏMLƏRDƏ

Qısa statistik məcmuə 2013-cü ilin ilkin məlumatları əsasında dərc olunur və ölkənin sosial-iqtisadi inkişafını xarakterizə edir.

Məcmuə azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin aprel ayında nəzərdə tutulub.

AZERBAIJAN IN FIGURES

This brief Statistical Yearbook of 2013 contains the most important data about the socio-economic development of the country.

The yearbook is preparing in Azerbaijani and English.

Publication date: April of the current year.

AZƏRBAYCAN – FAKTLAR VƏ RƏQƏMLƏR

2012-2013-cü illəri əhatə edən statistik buklet iqtisadiyyatın sahələri üzrə əsas makroiqtisadi göstəriciləri əks etdirir.

Büklet azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin aprel ayında nəzərdə tutulub.

AZERBAIJAN – FACTS AND FIGURES

The statistical booklet covering 2012-2013 reflects main macroeconomic indicators by branches of economy. This booklet is prepared in Azerbaijani and English languages.

Publication date: April of the current year.

AZƏRBAYCANIN REGIONLARI

Məcmuə 2005-2013-cü illərdə respublikanın regionlarının sosial-iqtisadi inkişafını əks etdirir.

Məcmuənin nəşr edilməsi cari ilin sentyabr ayında nəzərdə tutulub.

REGIONS OF AZERBAIJAN

This Statistical Yearbook reflects the socio-economic development of regions of the Republic in 2005-2013.

Publication date: September of the current year.

AZƏRBAYCANIN DEMOQRAFİK GÖSTƏRİCİLƏRİ

Statistik məcmuə ölkədə demoqrafik prosesləri xarakterizə edir və inzibati ərazi bölgüsü, əhalinin sayı və tərkibi, əhalinin təkrar istehsalının ümumi göstəriciləri, doğum, ölüm, səbəblər üzrə ölüm, nikah və boşanmalar, miqrasiya və beynəlxalq müqayisələr adlı bölmələrdən ibarətdir.

Məcmuə azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

DEMOGRAPHIC INDICATORS OF AZERBAIJAN

The Statistical Yearbook characterizes demographic processes in the country and contains sections on administrative-territorial division, population size and composition, general indicators of population reproduction, birth rate, death rate, death rate

by causes, marriages and divorces, migration and international comparisons.

The yearbook is preparing in Azerbaijani and English.

Publication date: July of the current year.

AZƏRBAYCANDA QADINLAR VƏ KİŞİLƏR

Azərbaycan Hökuməti Pekində keçirilmiş IV Ümumdünya qadınlar konfransının “Fəaliyyət platforması”nı qəbul etmiş və ona uyğun olaraq ölkədə gender statistikasının həyata keçirilməsini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə etmişdir.

Bununla əlaqədar Dövlət Statistika Komitəsi 1999-cu ildən başlayaraq mütəmadi olaraq “Azərbaycanda qadınlar və kişilər” adlı illik məcmuə hazırlayır və nəşr edir.

Məcmuə gender bölgüsündə beynəlxalq standartlara uyğunlaşdırılmış şəkildə hazırlanır və 10 bölmədən ibarətdir: “Əhali”, “Səhiyyə”, “Təhsil və elmi kadrlar”, “Məşğulluq və işsizlik”, “Əhalinin iqtisadi fəallığına dair statistik müşahidə”, “Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq”, “Həyat səviyyəsi və sosial təminat”, “Parlament”, “Hüquqpozmalar” və “Beynəlxalq müqayisələr”.

Məcmuə azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

WOMEN AND MEN IN AZERBAIJAN

The Government of Azerbaijan has adopted the “Action Platform” of the Fourth World Conference of Women in Beijing and entrusted the State Statistical Committee of the Republic of Azerbaijan with the task to develop gender statistics of the country.

In this context, the State Statistical Committee continually prepares and publishes the yearbook “Women and Men in Azerbaijan” since 1999.

The Yearbook is prepared in accordance with international standards and contains 10 sections: “Population”, “Health”, “Education and academic personnel”, “Employment and unemployment”, “Survey of the economic activity of the population”, “Agriculture, forestry and fishing”, “Welfare and social security”, “Parliament”, “Crimes” and “International comparisons”.

The Yearbook is preparing in Azerbaijan and English.

Publication date: August of the current year.

AZƏRBAYCANDA UŞAQLAR

Məcmuədə Azərbaycan Respublikasında uşaqların sosial vəziyyətini xarakterizə edən statistik məlumatlar toplanır və 7 bölmədə qruplaşdırılır; demoqrafik göstəricilər, təhsil, əhalinin yaşayış şəraiti, müalicəvi - profilaktik xidmətlər, sosial təminat, xəstəliklər və ölüm, cinayətkarlıq, iqtisadi və inzibati şəhər və rayonlar.

Məcmuə azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

CHILDREN IN AZERBAIJAN

This publication includes statistical data characterizing the social status of children in the Republic of Azerbaijan . It contains 7 main sections; demographic indicators, education, living conditions of population, medical-prophylactic service, social services, diseases and death, crime, economic and administrative towns and regions.

The Yearbook is preparing in Azerbaijan and English.

Publication date: August of the current year.

AZƏRBAYCAN GƏNCLƏRİ

“Azərbaycan gəncləri” adlı statistik məcmuə demografik göstəricilər, sağlamlığın qorunması, məşğulluq və işsizlik, təhsil və hüquqpozmalar, gənc ailələrdən ibarət olan ev təsərrüfatları, gənclərin miqrasiyası və gün ərzində orta vaxt sərfi adlı bölmələrdən ibarətdir.

Məcmuə azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin sentyabr ayında nəzərdə tutulub.


YOUTH OF AZERBAIJAN

The statistical yearbook “Youth of Azerbaijan” covers sections on demographic indicators, healthcare, employment and unemployment, education and crime, households consisting of young families, migration of youth and time use.

The publication is preparing in Azerbaijan and English.

Date of issue: September of the current year.

ƏMƏK BAZARI



Statistik məcmuə Azərbaycan Respublikasının əmək bazarını xarakterizə edən göstəriciləri özündə əks etdirir. Məcmuəyə ölkənin iqtisadiyyatını xarakterizə edən əhali və əmək ehtiyatları, iqtisadiyyatın fəaliyyət növləri üzrə məşğul olan əhalinin sayı, işçi qüvvəsinin hərəkəti, əmək şəraiti, əmək bazarında tələb və təkliflər, işsizliyin səviyyəsi, əmək haqqı, işçi qüvvəsinə çəkilən xərclərin dəyəri, kadrların peşə təhsili, gender statistikasını və iqtisadi fəal əhalinin digər göstəriciləri daxil edilmişdir.

Məcmuədə 2000-2013-cü illərdə Azərbaycan Respublikasının əmək bazarının vəziyyəti haqqında statistik məlumatlar verilir. Məcmuənin nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

LABOUR MARKET

The statistical yearbook reflects indicators characterizing labour market in the Republic of Azerbaijan. The statistical yearbook provides basic indicators about population and labour resources, number of employed population by economic activity, labour turnover, sex distribution, labour conditions, supply and demand in labour market, unemployment rate, wages and salaries, labour costs, professional education, gender statistics and other indicators of economically active population in the country.

Statistical data on the labour market conditions of the Republic of Azerbaijan for 2000-2013 have been included in the yearbook.

Publication date: August of current year.

DÖVLƏT QULLUQÇULARI

Statistik məcmuə ölkə və iqtisadi rayonlar üzrə dövlət qulluqçuları haqqında məlumatları, eyni zamanda, yaş və cinslər üzrə dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin sayı və orta aylıq əmək haqqını xarakterizə edən göstəriciləri özündə əks etdirir.

Məcmuədə 2005-2013-cü illərdə ölkədə fəaliyyət göstərən dövlət qulluqçuları haqqında statistik məlumatlar verilir.

Məcmuənin nəşr edilməsi cari ilin iyun ayında nəzərdə tutulub.

CIVIL SERVANTS

The statistical yearbook provides basic indicators about civil servants, including number and monthly nominal wages of employees holding the civil service position by age groups and sex according to country and economic regions.

Statistical data on the civil servants in the country for 2005-2013 have been included in the yearbook.

Publication date: June of the current year.

AZƏRBAYCANIN MİLLİ HESABLARI

Azərbaycanın Milli Hesabları statistik məcmuəsi 1993-cü ildən başlayaraq iki dildə - Azərbaycan və İngilis dillərində nəşr edilir. Hazırkı məcmuə 2005-ci il və ondan sonrakı dövrləri əhatə edir. Statistik məcmuə Azərbaycanda milli iqtisadiyyatın inkişafının nəticələrini xarakterizə edən makroiqtisadi göstəriciləri və beynəlxalq statistikanın tələblərinə uyğun qurulmuş toplu Milli Hesablar Sistemi və onun metodoloji əsaslarını özündə əks etdirir. Məcmuədə 2005-2013-cü illərdə MDB ölkələri üzrə ümumi daxili məhsul (milli valyuta və ABŞ dolları ilə); ÜDM-də qeyri-dövlət bölməsinin payı; Milli Hesablar Sisteminin

əsas göstəricilərindən olan və istehsal, xərclər və gəlirlər üsulları ilə hesablanmış ümumi daxili məhsul, eləcə də iqtisadiyyatın sektorları (bölmələri) üzrə mal və xidmətlərin istehsalı, gəlirlərin yaranması və bölüşdürülməsi barədə məlumatlar öz əksini tapmışdır. Məcmuə bütövlükdə ölkə iqtisadiyyatı və onun ayrı-ayrı sahələri və bölmələri üzrə 2005-2013-cü illər üçün hesablanmış - məhsul və xidmətlərin ümumi buraxılışı, son istehlak xərcləri, fərdi istehlak xərcləri, əsas fondların ümumi yığımı, ümumi və xalis mənfəət (qarışıq gəlirlər), mülkiyyətdən alınmış və verilmiş gəlirlər, ilkin gəlirlərin bölüşdürülməsi, sərəncamda qalan ümumi gəlir, ümumi qənaət, xalis kredit və borclar,

“Qalan dünya” sektoru ilə aparılan əməliyyatlar, ölkə əhalisinin gəlirlər və xərcləri, ölkənin regionları üzrə məhsul(xidmətlər) buraxılışı və regionlar üzrə əhalinin gəlirləri barədə məlumatları əhatə edir.

Məcmuə iki dildə - azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin ikinci yarısında nəzərdə tutulub.

NATIONAL ACCOUNTS OF AZERBAIJAN

The Statistical yearbook of Azerbaijan National Accounts has been published in Azerbaijan and English since 1993; the current edition covers the period after 2005. The yearbook reflects macroeconomic indicators describing the results of the development of the national economy of Azerbaijan and consolidated System of National Accounts formed according to the international statistics requirements, and its methodological explanations. The publication covers information on GDP for 2005-2013 (in national currency and USA \$) by CIS countries; share of non-state sector in GDP; GDP (one of the main indicators of the System of National Accounts) calculated by production, expenditure and income methods as well as production of goods and services by branches of economy, and generation and distribution of income. The yearbook describes the whole economy of the country, as well as its separate industries and sectors: gross output of goods and services, final consumption expenditures, individual consumption expenditures, gross fixed capital formation and availability, gross and net profit (mixed incomes); receivable and payable property incomes, distribution of primary income;

gross disposable income; total savings; net credit and debts; operation with rest of the world; money income and expenditures of population, production of goods (services) and income of population by regions of the country .

The yearbook is prepared in two languages – Azerbaijan and English. Publication date: second half of the current year.

AZƏRBAYCANIN SƏNAYESİ

Statistik məcmuəyə son illər ərzində Azərbaycan Respublikası sənayesinin işini xarakterizə edən əsas məlumatlar daxil edilmişdir. Məcmuədə ölkə sənayesinin mədənçıxarma, emal, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürül-

məsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə verilmiş məlumatlar, eyni zamanda sənayenin ölkə iqtisadiyyatındakı xüsusi çəkisi, istehsal edilmiş məhsulun həcmi, məhsul istehsalına çəkilən xərclər, əsas fondlar, sənayedə çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, regionlar üzrə sənayenin əsas göstəriciləri, natura ifadəsində məhsul istehsalı və digər əsas göstəricilərə dair statistik məlumatlar öz əksini tapmışdır. Bundan əlavə, məcmuəyə Azərbaycan sənayesinin dünya və MDB ölkələrinin sənayeləri ilə müqayisəli cədvəlləri daxil edilmişdir.

Məcmuə iki dildə - azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulmuşdur.

INDUSTRY OF AZERBAIJAN

This statistical yearbook includes main statistical data characterizing industrial activity of the Republic of Azerbaijan during the last years. The yearbook reflects information of industrial sectors of the country such as mining and manufacturing, electricity, gas, steam production, distribution and supply and water supply; waste treatment and disposal, as well as share of industry in the country's economy, the volume of output, expenditures for production of commodities, fixed assets, number of employees and their average monthly wages, main indicators of industry by regions, output in kind

and etc. Moreover, various tables enabling to compare the corresponding indicators with indicators of CIS countries were included in this yearbook.

The yearbook is prepared in two languages – Azerbaijan and English. Publication date: August of the current year.

AZƏRBAYCANDA KİÇİK SAHİBKARLIQ

Statistik məcmuə kiçik sahibkarlıq subyektlərinin fəaliyyətini, onların iqtisadiyyatın sahələri və regionlar üzrə bölgüsünü əks etdirən, habelə hüquqi şəxslərlə yanaşı, kiçik sahibkarlıq subyekti hesab olunan fərdi sahibkarlar – fiziki şəxslərə dair kompleks məlumatları əhatə edir. Məcmuədə son illər ərzində kiçik sahibkarlıq subyektlərinin əsas makroiqtisadi göstəriciləri, onların ölkə iqtisadiyyatındakı xüsusi çəkisi, regionlar və fəaliyyət növləri üzrə bölgüsü, işçilərin sayı və əmək haqqı fondu, investisiya qoyuluşu

və maliyyə göstəriciləri barədə əsas məlumatlar öz əksini tapmışdır.

Məcmuə iki dildə - azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin ikinci yarısında nəzərdə tutulmuşdur.


SMALL BUSINESS ACTIVITY IN AZERBAIJAN

This yearbook includes information on activity of small businesses, its distribution by sectors of economy and by regions, as well as information on legal and natural entities.

The yearbook covers main macroeconomic indicators of small businesses during the last years, its share in the country's economy, distribution by regions and by kind of activities, number of employees and wage-fund, investment and financial indicators.

The yearbook is prepared in two languages - Azerbaijan and English. Publication date: latter half of the current year.

AZƏRBAYCANDA TİKİNTİ



Statistik məcmuəyə Azərbaycan Respublikasında tikintinin işini xarakterizə edən statistik göstəricilər daxil edilmişdir. Məcmuədə son illər məhsul istehsalı və xidmət sahələri üzrə mühüm əhəmiyyətli güclərin, əsas fondların istifadəyə verilməsi, əsas kapitala investisiyalar, əsas kapitala yönəldilmiş investisiyanın quruluşu, tikinti sahəsində yaradılmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi, ölkə ərazisində iqtisadiyyatın sahələri üzrə tikintinin aparılmasına verilmiş icazələr, tikinti-quraşdırma işlərində investisiyadan istifadə, iqtisadiyyatın sahələri üzrə investisiyadan istifadə edilməsi, əsas kapitala yönəldilmiş xarici və daxili investisiyalar, xarici ölkələr üzrə investisiyalar, ölkənin regionları

üzrə tikintinin əsas göstəriciləri, iqtisadiyyatın sahələri üzrə əsas kapitala yönəldilmiş xarici və daxili investisiya, neft və qeyri-neft sektoruna yönəldilmiş investisiyaların dinamikası, sosial-mədəni obyektlərin istifadəyə verilməsi, tikinti işlərinin həcmi, tikintidə çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı və digər əsas göstəricilər haqqında məlumatlar verilmişdir. Bundan əlavə, məcmuəyə Azərbaycanın tikinti sahəsi üzrə MDB ölkələri ilə müqayisəli məlumatlar verilmiş cədvəllər daxil edilmişdir.

Məcmuənin nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulmuşdur.

CONSTRUCTION IN AZERBAIJAN

The statistical yearbook includes statistical indicators characterizing construction works in the Republic of Azerbaijan. The yearbook provides with information on exploitation of facilities of great importance in production and service sectors, capital assets, investments to fixed capital, structure of investments directed to fixed capital, share of value added in GDP, building permits in the country by fields of economy, use of investments in civil and erection works and by types of property, use of investments by functioning sectors of economy, domestic and foreign investments directed to fixed capital, foreign investments by foreign countries, main indicators of construction by economic regions of the country, foreign and domestic investments directed to

fixed capital by fields of economy, dynamics of investments directed to oil and non-oil sector, investments directed to fixed capital by large and medium-scale enterprises and small businesses, socio-cultural objects introduced into use, volume of construction works, number of workers in construction and their average monthly wage and other main indicators. Besides, the yearbook also includes different tables that allow to comprise construction in Azerbaijan with CIS countries.

Publication date: July of the current year.

AZƏRBAYCANIN ENERGETİKASI

Statistik məcmuə energetika sektoru üzrə əsas iqtisadi göstəriciləri, enerji səmərəliliyinə dair göstəriciləri, enerji məhsullarının istehsalı, istehlakı və ehtiyatları haqqında məlumatları, enerji və ayrı-ayrı enerji məhsullarının (əmtəə) balanslarını özündə əks etdirir.

Məcmuədə cədvəllərlə yanaşı diaqram və xəritələr təqdim olunmuş, həmçinin enerji balansının tərtib olunmasına dair metodoloji izahatlar verilmişdir.

Məcmuə iki dildə - azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulmuşdur.


ENERGY OF AZERBAIJAN

This yearbook reflects main economic indicators, energy productivity indicators, data on energy production, consumption and resources and commodity balances of separate energy products.

Along with tables, this yearbook includes charts and maps as well as short methodological explanations on compilation of Energy Balance. The yearbook is compiled in two languages – Azerbaijani and English.

Publication date: August of the current year.

AZƏRBAYCANIN KƏND TƏSƏRRÜFATI



“Azərbaycanın kənd təsərrüfatı” statistik məcmuəsi uzun bir dövrü əhatə edir və bir sıra mühüm göstəricilər üzrə məlumatların dinamikası verilir. Məcmuə əhali və ərazi, suvarılan torpaqlar, ümumi daxili məhsulun, kapital qoyuluşlarının və əsas fondların iqtisadiyyatın sahələri üzrə bölgüsü, kənd təsərrüfatının ümumi məhsulu, əsas kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsul istehsalı və məhsuldarlığı, mal-qara və quşların sayı, əsas heyvandarlıq məhsullarının istehsalı və s. barədə məlumatları əhatə edir.

Məcmuədə ölkə üzrə məlumatlarla yanaşı bitkiçiliyə və heyvandarlığa dair əsas məlumatlar iqtisadi rayonlar üzrə də verilir.

Bundan başqa məcmuəyə MDB ölkələri üzrə bəzi məlumatlar da daxil edilib.

Məcmuənin nəşr edilməsi cari ilin ikinci yarısında nəzərdə tutulub.

AGRICULTURE OF AZERBAIJAN


The statistical yearbook “Agriculture of Azerbaijan” covers the long period and provides dynamics of data on the series of important indicators. The yearbook contains information on population and area, irrigated lands, distribution of gross domestic product, capital investment and fixed assets by economic fields, total production in agriculture, sown area of main agricultural crops, output of products and productivity, number of livestock and poultry, production of main livestock products, etc.

Main data on crop production and livestock is also provided by regions in the yearbook parallel with data by country. Besides, the yearbook also contains some information about CIS countries.

Publication date: second half of the current year.

KƏND TƏSƏRRÜFATI MÜƏSSİSƏLƏRİNİN VƏ FƏRDI SAHİBKAR TƏSƏRRÜFATLARININ ƏSAS İQTİSADI GÖSTƏRİCİLƏRİ

“Kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının əsas iqtisadi göstəriciləri” məcmuəsi 2000-2013-cü illəri əhatə etməklə kənd



təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının məlumatları əsasında hazırlanmışdır. Məcmuədə ümumi torpaq sahəsi, kənd təsərrüfatına yararlı torpaq sahəsi, ümumi gəlir, müəssisələrin ümumi sayı, onlarda çalışan işçilərin orta illik sayı, əmək məhsuldarlığı və s. barədə məlumatlar verilir.

Məcmuəyə eyni zamanda ayrı-ayrı məhsul növləri üzrə maya dəyəri, satış qiyməti, əmək məsarifi, rentabellik səviyyəsi, istehsalə çəkilən xərclərin strukturu və s. göstəricilər barədə məlumatlar da daxil edilmişdir.

Məcmuənin nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

MAIN ECONOMIC INDICATORS OF AGRICULTURAL ENTERPRISES AND PRIVATE ENTREPRENEURIAL FARMS

The yearbook “Main economic indicators of agricultural enterprises and private entrepreneurial farms” was prepared on the basis of data on agricultural enterprises and entrepreneurial farms and covers 2000-2013. The Yearbook provides data on total land area, agricultural lands, total income, total number of enterprises, average annual number of employees in these enterprises, labour productivity, etc.

The Yearbook also includes information on the cost price of separate types of products, sale price, labor expenditure, profitability level, structure of expenditures on production and other indicators.

Publication date: August of the current year.

AZƏRBAYCANDA ƏTRAF MÜHİT, MEŞƏÇİLİK, BALIQCILIQ VƏ OVÇULUQ TƏSƏRRÜFATLARI

“Azərbaycanda ətraf mühit, meşəçilik, balıqcılıq və ovçuluq təsərrüfatları” statistik məcmuəsi ətraf mühitin vəziyyəti, təbii resursların mövcudluğu və onlardan istifadə, təbiətin mühafizəsinə çəkilən xərclər, meşəçilik, balıqcılıq və ovçuluq təsərrüfatlarının ümumi məhsulu, əsas istehsal fondlarının dəyəri, meşə fondu torpaqlarında meşəbərpa tədbirləri, vətəgələrdə balıq körpələrinin təbii su hövzələrinə və anbarlarına buraxılması, kvota üzrə ovlanmış balıq, ov quşlarının, dırnaqlıların və xəzli heyvanların baş sayı və s. barədə məlumatları əhatə edir.

Məcmuədə bəzi məlumatlar ölkənin iqtisadi rayonları üzrə öz əksini tapır.

Məcmuə Azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

ENVIRONMENT, FORESTRY, FISHERY AND HUNTING IN AZERBAIJAN

The yearbook “Environment, forestry, fishery and hunting in Azerbaijan” covers data on environmental situation, availability of natural resources and its use, total production of forestry, fishing and hunting farms, cost of main production assets, expenditures for environmental protection, reforestation measures in forest resources lands, release of small fishes in fisheries into the water basins and reservoirs, basic number of fishes, birds, hoofed animals and fur-bearing animals caught by quota and etc.

Some information in this Yearbook reflects the economic regions of the country.

The publication is preparing in Azerbaijan and English languages. Publication date; August of the current year.

AZƏRBAYCANIN ƏRZAQ BALANSLARI

İllik statistik məcmuə 2009-cu ildən hazırlanır və nəşr edilir. Məcmuədə 2007-ci ildən başlayaraq ərzaq təyinatlı kənd təsərrüfatı və yeyinti sənayesi müəssisələrinin məhsullarının ehtiyatları: ilin əvvəlinə qalıq, istehsalı və idxalına; mövcud ehtiyatlardan istifadə təyinatları: ərzaq ehtiyaclarının ödənilməsi, ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı, toxum və mal-qara yemi üçün istifadələr, ixrac edilən məhsullar, habelə itkilər və ilin sonuna qalıqlara dair statistik məlumatlar öz əksini tapır.

“Azərbaycanın ərzaq balansları” adlı statistik məcmuə 5 bölmədən ibarətdir: bitkiçilik məhsullarının balansları; heyvandarlıq və balıqçılıq məhsullarının balansları; sənaye

mənşəli ərzaq məhsullarının balansları; özünütəminatmə və idxaldan asılılıq göstəriciləri; metodoloji izahlar. Birinci üç bölmədə müvafiq məhsulların balans göstəriciləri üzrə məlumatlar mütləq kəmiyyətlər ilə verilir. Dördüncü bölmədə Azərbaycan Hökuməti tərəfindən təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının istehlak normaları, milli iqtisadiyyatın özünütəminatmə və idxaldan asılılıq səviyyəsi verilir.

Məcmuə azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin avqust ayında nəzərdə tutulub.

FOOD BALANCES OF AZERBAIJAN

Annual statistical yearbook are prepared and published since 2009. This yearbook reflects information on products of agriculture and food industry enterprises since 2007: the rest of at the beginning of the year, production and import; use destination of available stocks: satisfaction of food requirements, production of food and non food products, use of seed and cattle forage, exported products, as well as losses and remains at the end of the year. The statistical yearbook “Food balances of Azerbaijan” consists of 5 (five) chapters: they are – balances of plant-growing products; balances of cattle breeding products; balances of industry origin food products; self-sufficiency and level of import dependence; methodological explanations. In the first three

chapters data on balance indicators of corresponding products by absolute quantity. The fourth section reflects consumption norms of main kinds of foodstuffs by minimum consumption basket confirmed by government of Azerbaijan and national economy dependence level from import and self-sufficiency.

The publication is preparing in Azerbaijan and English languages. Publication date; August of the current year.

AZƏRBAYCANDA TİCARƏT

Statistik məcmuədə 2009-2013-cü illərdə ticarət sahəsinin iqtisadi inkişafını xarakterizə edən əsas statistik göstəricilər əks olunmuşdur. Məcmuə pərakəndə və topdansatış əmtəə dövriyyələrinin ərazi bölgələri, mülkiyyət formaları, əmtəə növləri üzrə əsas göstəricilərini əhatə edir. Eyni ilə məcmuədə pərakəndə ticarət dövriyyəsinin makrostrukturuna, ticarət təşkilatlarının mal ehtiyatlarına, hər nəfərə düşən pərakəndə əmtəə dövriyyəsinə, ticarət şəbəkələrinin sayına dair göstəricilər öz əksini tapmışdır.

Statistik məcmuəyə ticarət sahəsinin ümumi buraxılış, aralıq istehlak, əlavə dəyərə dair məlumatları da daxil edilmişdir.

Bu sahədə əsas fondların mövcudluğu və istifadəyə verilməsi, investisiyadan istifadə edilməsi, məşğul olan əhəlinin sayı, bir işçiyə düşən orta aylıq nominal əmək haqqı, yeni açılmış iş yerlərinə dair məlumatlar, istehlak qiymətləri üzrə indekslər və sair göstəricilər öz əksini tapmışdır.

Məcmuə iki dildə - azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

TRADE IN AZERBAIJAN

The statistical yearbook reflects the main statistical indicators characterizing the economic development of trade in 2009-2013.

The yearbook covers main indicators of retail and wholesale commodity turnovers, retail and wholesale trade by territorial division, property forms and kinds of commodity. Similarly, the indicators on the macrostructure of retail trade turnover, stock of goods of trade organizations, retail commodity turnover per capita, number of trading networks are reflected in the yearbook.

The yearbook also covers data on total output, intermediate consumption and value added in the the sphere of trade.

Availability and exploitation of capital assets, use of investments, number of employed population, average monthly nominal wage per employee, data on new workplaces, indices on consumption prices and other indicators are also reflected in the yearbook.

The yearbook is published in Azerbaijani and English.

Publication date: July of the current year.

AZƏRBAYCANIN XARİCİ TİCARƏTİ

Statistik məcmuəyə Azərbaycan Respublikasının 2009-2013-cü illərdə xarici ölkələrlə ticarət əlaqələrinə dair göstəriciləri daxil edilmişdir.

Xarici ticarət statistikasında məlumatların quruluşu Ömtəələrin Təsviri və Kodlaşdırılmasının Həmahəng Sisteminə əsasən tərtib edilir. Statistik məcmuəyə ölkələr, mal qrupları, əməliyyat növləri, mühüm mallar, nəqliyyat növləri, Beynəlxalq Standart Ticarət Təsnifatı, Geniş İqtisadi Kateqoriyalar Təsnifatı üzrə idxal və ixraca dair göstəricilər, eyni ilə idxal və ixracın coğrafi quruluşuna dair məlumatlar daxil edilmişdir.

Malların dəyəri ABŞ dolları ilə ifadə olunmuşdur, ABŞ dollarının orta məzənnəsi Mərkəzi Bankın rəsmi məlumatlarına əsaslanır.

Məcmuə iki dildə-azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

THE FOREIGN TRADE OF AZERBAIJAN

The statistical yearbook contains indices on trade relations of the Republic of Azerbaijan with foreign countries in 2009-2013.

Data structure in foreign trade statistics is elaborated according to The Harmonized Commodity Description and Coding System. The yearbook provides data on countries, product groups, types of transactions, important commodities, modes of transport, indicators on export and import according to Standard International Trade Classification and Classification by Broad Economic Categories, as well as data on geographical structure of import and export.

Cost of commodities is shown in US dollars. Average exchange rate of dollar is based on official data of the Central Bank.

The yearbook is published in two languages – Azerbaijani and English.

Publication date: July of the current year

AZƏRBAYCANDA TƏHSİL, ELM VƏ MƏDƏNİYYƏT

Statistik məcmuədə Azərbaycan Respublikasında 2000, 2005-2013-cü illərdə təhsil, elm və mədəniyyətin vəziyyəti haqqında məlumatlar əks olunur.

Bundan əlavə məcmuədə regionlar üzrə məlumatlar da dərc etdirilir.

Məcmuə azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

EDUCATION, SCIENCE AND CULTURE IN AZERBAIJAN

The Statistical Yearbook reflects information on education, science and culture in the Republic of Azerbaijan during 2000, 2005-2013.

Information by regions is also included.

The Yearbook is preparing in Azerbaijani and English. Publication date: July of the current year.

AZƏRBAYCANDA SƏHIYYƏ, SOSIAL TƏMİNAT VƏ MƏNZİL ŞƏRAİTİ

Statistik məcmuədə Azərbaycan Respublikasında müalicə-profilaktika müəssisələrinin şəbəkəsi, əhalinin xəstəlik sinifləri üzrə xəstələnməsi və ayrı-ayrı xəstəliklərin lokalizasiyalar üzrə bölgüsü, doğum, abort, sanatoriyalar, pansionatlar və istirahət evləri, bədən tərbiyyəsi və idmanın inkişafı, pensiya təminatı, sosial müavinətlər, aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı, ilkin əlillik, qocalar və əlillər üçün internat evlərinin fəaliyyətini, əhalinin mənzil şəraitini səciyyələndirən informasiya verilir.

Məcmuədə bəzi məlumatlar ölkənin iqtisadi rayonları üzrə öz əksini tapır.

Məcmuə azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

HEALTH, SOCIAL SECURITY AND HOUSING CONDITIONS IN AZERBAIJAN

This Statistical Yearbook includes information on system of medical-prophylactic institutions, diseases of the population by categories and their distribution by localization, births, abortions, sanatoriums, rest homes, development of physical training and sport, provision of pensions, social benefits, state addressed social aids for poor families, primary disability, boarding homes for elderly people and invalids, housing conditions of population in the Republic of Azerbaijan.

Some information in the Yearbook reflects economic regions of the country.

The publication is preparing in Azerbaijan and English.

Publication date: July of the current year.

AZƏRBAYCANDA CİNAYƏTKARLIQ VƏ HÜQUQPOZMALAR

“Azərbaycanda cinayətkarlıq və hüquq-pozmalar” adlı statistik məcmuə ölkədə hüquqi statistikanın ümumiləşdirilmiş məlumatlarını özündə əks etdirir.

Məcmuədə 2013-cü ildə Azərbaycan Respublikasının hüquq mühafizə sisteminin fəaliyyətinin nəticələrini ötən illərlə müqayisəli şəkildə xarakterizə edən əsas göstəricilər verilir.

Göstəricilər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Prokurorluq orqanlarının məlumatları əsasında hazırlanır.

Məcmuə azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyun ayında nəzərdə tutulub.

CRIMES AND OFFENCES IN AZERBAIJAN

The statistical yearbook “Crime and offence in Azerbaijan” reflects general information on legal statistics.

The publication contains main indicators characterising the results of law-enforcement activity of the Republic of Azerbaijan compared to previous years.

Indicators are based on information of the Ministry of Internal Affairs, the Justice Ministry, Ministry of Emergency Situations and the Prosecution Authorities.

The publication is preparing in Azerbaijan and English.

Publication date: June of the current year.

AZƏRBAYCANDA TURİZM VƏ XİDMƏTLƏR

“Turizm və xidmətlər” məcmuəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm, mehmanxana və mehmanxana tipli müəssisələrin iqtisadi göstəriciləri və ölkə sərhəddini keçərək xarici ölkələrə gedən və Azərbaycan Respublikasına gələn vətəndaşların sayı, iaşə dövrüyyəsi, əhaliyə göstərilən pullu xidmətlər, o cümlədən məişət xidməti, reklam müəssisələrinin fəaliyyəti haqqında statistik məlumatların əks olunduğu illik nəşrdir.

Məcmuə iki dildə - azərbaycan və ingilis dillərində tərtib olunur nəşr edilməsi cari ilin iyun ayında nəzərdə tutulub.

TOURISM AND SERVICES IN AZERBAIJAN

The Yearbook “Tourism and services” – is an annual publication which reflects statistics on economic indicators of tourism enterprises, hotels and hotel-type enterprises operating in Azerbaijan and number of citizens who travel to foreign countries crossing country’s border and arrivals to Azerbaijan, public catering turnover, paid services provided for population, including domestic services, activity of advertising organizations.

*The yearbook is produced in two languages –Azerbaijani and English.
Publication date: June of the current year.*

AZƏRBAYCANIN NƏQLİYYATI

“Azərbaycanın nəqliyyatı” statistika məcmuəsində ölkənin yol-nəqliyyat kompleksinin vəziyyətini xarakterizə edən əsas statistik məlumatlar, nəqliyyatın infrastrukturunu, onun inkişaf dinamikası və əvvəlki illərlə müqayisəsi əhatə olunur. Məcmuədə ayrı-ayrı nəqliyyat növləri üzrə daşınmış yüklərin həcmi, yük dövrüyyəsi, sərnişin daşınması, sərnişin dövrüyyəsi, nəqliyyat fəaliyyətindən əldə olunmuş gəlir və daşımalara çəkilən xərclər,

nəqliyyata yönəldilmiş investisiyalar, istifadəyə verilmiş əsas fondlar, nəqliyyat müəssisələrində çalışan işçilərin sayı və onların orta aylıq nominal əmək haqqı, ayrı-ayrı nəqliyyat növlərinin vəziyyətini xarakterizə edən digər məlumatlar əhatə olunur. Müqayisə etmək üçün bir sıra ölkələr, o cümlədən MDB üzrə məlumatlar, habelə nəqliyyat vasitələrinin ilkin qeydiyyatı, minik avtomobillərin markalarına görə bölgüsü, ölkənin regionları üzrə avtomobil nəqliyyatının işi və yollar haqqında məlumatlar əks etdirilmişdir.


Məcmuə iki dildə - azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

TRANSPORT OF AZERBAIJAN

The Statistical Yearbook "Transport of Azerbaijan" covers main statistical information on the transport infrastructure, its development dynamics and comparison with previous years characterizing the situation of the road-transport complex. The yearbook also reflects the volume of transported cargo by separate types of transportation means, cargo turnover, passenger transport, passenger turnover, income from transport activity and expenditures on transportation, investment directed to transport, fixed assets that have become available for use, number of employees in transport enterprises and their nominal average monthly wage, other information characterizing the situation of different types of transport. Information on several countries, including CIS countries, as well as first registration of transport means, division of passenger cars on type, main indicators by regions of the country are presented for comparison purposes.

The yearbook is produced in two languages –Azerbaijan and English. Publication date: July of the current year.

AZƏRBAYCANDA TELEKOMMUNİKASIYA VƏ POÇT



“Azərbaycanda telekommunikasiya və poçt” statistika məcmuəsində ölkə rəbitəsinin vəziyyətini xarakterizə edən əsas statistik məlumatlar verilir. Rəbitənin infrastrukturunu, inkişaf dinamikası və əvvəlki illərlə müqayisəsi məcmuədə əks olunur. Məcmuədə telefon rəbitəsi, poçt rəbitəsi, televiziya və radiorəbitə, qeyri-dövlət sektorunun inkişafı, rəbitə müəssisələrində çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, ölkənin regionları üzrə rəbitənin vəziyyəti, əhəlinin telefon təminatı haqqında, habelə informasiya texnologiyaları üzrə məlumatlar əks olunmuşdur. Müqayisə etmək üçün bir sıra MDB ölkələri üzrə məlumatlar, habelə ölkənin regionları üzrə əsas göstəricilər verilir.

Məcmuə iki dildə - azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

TELECOMMUNICATION AND POST IN AZERBAIJAN


The Statistical Yearbook “Telecommunication and post in Azerbaijan” covers main statistical data characterizing the country’s communication situation. Information about the communication infrastructure, development dynamics and comparisons with previous years are reflected in the Yearbook. It also gives information about telephone communication, post communication, television and radio communication, development of the private sector, number of employees in communication enterprises and their nominal average monthly wage, the communication situation by region and the availability of telephone connections also information about IT to the population. Information on CIS countries, as well as main indicators by regions is given for comparison purposes.

The current Yearbook is published in two languages - Azerbaijan and English.

Publication date: July of the current year.

AZƏRBAYCANDA İNFORMASIYA CƏMİYYƏTİ **İnformasiya və Kommunikasiya Texnologiyaları**

Ölkədə informasiya cəmiyyətinin qurulması istiqamətində informasiyanın istehsalı, yayılması və istifadəsində texnologiyalarının tətbiqinin mövcud vəziyyətini xarakterizə edən statistika məlumatları “Azərbaycanda İnformasiya



Cəmiyyəti” məcmuəsinin əsasını təşkil edir. Məcmuədə beynəlxalq standartlara uyğun əsas İKT göstəriciləri üzrə statistika müşahidələri vasitəsilə toplanmış məlumatlar, o cümlədən İKT-nin əsas infrastruktur göstəriciləri və onlara giriş imkanları, ev təsərrüfatlarında İKT sistemlərinin mövcudluğu və istifadə olunması, müəssisələr (biznes statistikasına üzrə) üzrə əsas İKT göstəriciləri, İKT sektoru və İKT məhsullarının ticarəti üzrə əsas göstəricilər əks olunur. Statistika külliyyatında İKT-nin inkişaf indeksi kimi yeni göstəricilər əlavə edilmiş, ev təsərrüfatlarında, müəssisələrdə son illər ərzində kompyuterlərin mövcudluğu və onlardan istifadə olunması, internetə çıxış imkanları, istifa-

dəsi, əhəlinin elektron bilikləri, habelə İKT sektoru üzrə əsas makro- göstəricilər və İKT məhsullarının idxal və ixracı haqqında geniş məlumatlar, onların dinamikası əks olunur.

Məcmuə iki dildə - azərbaycan və ingilis dillərində tərtib olunur və nəşr edilməsi cari ilin iyul ayında nəzərdə tutulub.

INFORMATION SOCIETY IN AZERBAIJAN ***Information and Communication Technologies***

Statistical information characterizing the current situation of application of technologies for the production, dissemination and use of information is the basis of the Yearbook “Information Society in Azerbaijan”. The yearbook reflects information collected by statistical observations on main ICT indicators corresponding to international standards, including ICT main infrastructure indicators and access opportunities to ICT, availability and use of ICT systems in households, main ICT indicators on enterprises, main indicators on the ICT sector and the trade in ICT products. The new indicators

such as ICT development index were added to the statistical yearbook. The broad information on availability and use of ICT in households and enterprises during the last years, opportunities for internet access and use, e-skills of population, as well as main macro indicators on ICT sector, import and export of ICT product and their dynamics are reflected in the yearbook.

The Yearbook is prepared in two languages: Azerbaijan and English

Publication date: July of the current year.

AZƏRBAYCANDA QIYMƏTLƏR

“Azərbaycanda qiymətlər” statistik məcmuəsi 2002-ci ildən başlayaraq iki dildə - azərbaycan və ingilis dillərində nəşr edilir və 1996-cı ildən sonrakı dövrü əhatə edir.

Məcmuədə istehlak qiymətləri indeksi (İQİ), sənaye məhsulları istehsalçılarının qiymət indeksi (SQİ), kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi (KTQİ), tikinti işlərinin qiymət indeksi, nəqliyyat, poçt və telekommunikasiya tarifləri indeksləri, ixrac və idxal olunan əmtəələrin qiymət indeksləri haqqında geniş məlumat verilir.

Məcmuənin nəşr edilməsi cari ilin birinci yarısında nəzərdə tutulub.

PRICES IN AZERBAIJAN

Since 2002 the publication “Prices in Azerbaijan” has been published in two languages - Azerbaijan and English; it particularly covers the period since 1996; Consumer’s price index (CPI), Producer price index (PPI), Agricultural producers’ price index (AGPI), Price index of construction works, Indices of transport, post and telecommunication tariffs, Price indices of import and export goods.

Publication period: first half of the current year.

TƏSNİFATLAR * **CLASSIFICATIONS ***

İqtisadi Fəaliyyət Növləri Təsnifatı - Özündə bütün iqtisadi fəaliyyət növlərini cəmləşdirir. İstehsal fəaliyyəti və ya iqtisadi fəaliyyət müəyyən əmtəə və ya xidmətlərin istehsal edilməsinə kömək edən vasitələrin (avadanlığın, işçi qüvvəsinin, istehsal prosesinin, informasiya şəbəkəsinin, məhsul növlərinin) qarşılıqlı əlaqəsindən irəli gəlir. Fəaliyyət məhsul (əmtəə və xidmətlərin) məsrəfi, istehsal prosesi və məlumat istehsalı ilə xarakterizə olunur.

Classification of Types of Economic Activity Types – contains all economic activities. This classification, based on the NACE (classification system of the European Union) is meant to categorize all economic units in Azerbaijan by type of activity, from broad categories, e.g. Manufacturing (being activities including the physical or chemical transformation of materials, substances, or components into new products) to detailed groupings (e.g. Manufacture of carpets and rugs).

Məhsul Növləri Təsnifatı - MNT-nin təsnifləşdirmə obyektı məhsul və xidmətlər hesab edilir. MNT istehsal və istehlak olunan məhsulları, göstərilən və tələb olunan xidmətləri təsvir etmək üçün nəzərdə tutulmuşdur. MNT ABFT ilə birlikdə vahid kod sistemində birləşmiş vahid əşya təsnifatını yaradır.

Classification of product types – CPT are intended for the description of produced and consumed products, rendered and required services. The CPT is combined with the Classification of Types of Economic Activity to create a unified commodity classification system.

Sənaye Məhsullarının Siyahısı (Prodcom) - Abreviatura PRODCOM Avropa Birliyinin hasiledici və yüngül sənaye məhsullarına aid olan statistik siyahını əks etdirir. Bu təsnifata xidmət sahəsi daxil edilmir. Burada söhbət ancaq sənaye məhsulları təsnifatından gedir. Qəbul olunmuş qərara müvafiq olaraq Avropa Birliyinə üzv dövlətlərdə istehsal və istifadə olunan məhsulların yeni statistikasını bu təsnifata əsaslanır.

List of industrial products (Prodcom) – PRODCOM is the statistical list of manufacturing and light industry products and services, developed by the European Union. The Azerbaijan version only covers industrial products.

Statistik Fəaliyyətin Təsnifatı – bu təsnifat milli statistika sistemində həyata keçirilən fəaliyyətin və statistika sahələrinin təsnifləşdirilməsi üçün istifadə olunur. Statistik Fəaliyyət Təsnifatının təsnifləşdirmə obyektini statistikanın sahələri hesab edilir. Təsnifatın strukturu 5 bölmə, 38 qrup və 18 altqrupdan ibarətdir. Əsasən statistik məqsədlər üçün hazırlanmış təsnifatdan bütün aidiyyəti təşkilatlar istifadə edə bilər.

Classification of Statistical Activities- this classification is used to classify the statistical activities undertaken by national and statistical activities fields. The classification objects of the Classification of Statistical Activities are statistical fields. The structure of the classification consists of 5 divisions, 38 groups and 18 subgroups. This classification that prepared mainly for statistical purposes can be used by any related organisation.

Xərclərin Məqsədlər Üzrə Təsnifatları – Özündə 4 təsnifatı əks etdirir.

Dövlət idarəetmə orqanlarının funksiyalarının təsnifatı - DİOFT-nin əsas tətbiq sahələrindən biri fərdi ev təsərrüfatlarının xeyrinə sərf edilən və 1993-cü ilin MHS-nə əsasən ev təsərrüfatlarının son istehlakının (və ya fərdi istehlakın) ümumiləşdirilmiş faktiki həcminin alınması üçün ŞİMT-nin 14-cü bölməsinə köçürülən istehlaka yönəldilmiş xərclərin müəyyənləşdirilməsidir. Bu təsnifatda belə xərcləri özündə birləşdirən bölmələr, qruplar və altqruplar dəqiq verilmişdir.

Classification of expenditures by purposes (4 classifications)

1. Classification of Functions of Government (COFOG) - One of the main areas of application of COFOG is analysis of government expenditures in favour of private households..

Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı - Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatının işlənilməsi hazırlanmasında əsas məqsəd Azərbaycan Respublikasının milli hesablar sistemi

metodologiyasına və Avropa statistika komissiyasının ev təsərrüfatlarının büdcə tədqiqatlarının harmonizasiya edilməsi üzrə tövsiyələrinə (Avropa Statistika Bürosu, 1997) uyğun olaraq statistika məlumatlarının toplanması, işlənməsi və təqdim olunması üçün standartlar yaratmaqdan ibarətdir.

2. Classification of Individual Consumption According to Purpose (COICOP) –

The main goal of this classification is the standardization of data collection about consumption of households. Azerbaijan follows the recommendations of the Conference of European Statisticians on harmonization of household budget analysis.

Ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının məqsədlər üzrə təsnifatı - MHS-93-də ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının bütün xərclərinin fərdi istehlaka aid edilməsi qəbul edilmişdir. Təsnifatın əsas məqsədi MHS-1993-ə (bax. bölmə 35 və 36, yuxarı) əsasən ev təsərrüfatlarının faktiki son istehlakı (və ya faktiki fərdi istehlakı) üzrə iriləşdirilmiş məlumatlar almaq üçün, ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının xərclərini və ev təsərrüfatlarının fərdi istehlakı və dövlət idarəetmə orqanlarının məqsədli xərclərinə müvafiq olaraq təsnifləşdirməkdən ibarətdir.

3. Classification of the Purposes of Non-Profit Institutions Serving Households (COPNI) - *The main purpose of the classification is to classify the expenditures of non-commercial organizations rendering services to households, in accordance with the recommendations of the System of National Accounts (SNA 1993).*

Məqsədlər üzrə istehsalçıların xərcləri təsnifatı - MIXT və məqsədlər üzrə digər təsnifatlar təhlildə iki müxtəlif rol oynayırlar. Birinci rol xərclərin sektorlar arası təhlilinin, ikincisi isə sektordaxili təhlilinin təmin edilməsindən ibarətdir. Birinci halda məqsədlər üzrə təsnifatlar köməkçi təhlillərin müxtəlif növlərinin həyata keçirilməsi zamanı istifadə edilir və yalnız iqtisadi siyasət məsələlərinin həll edilməsində əsas rol oynayan kapitallaşdırılmamış cari əməliyyat xərclərinə tətbiq edilir.

4. Classification of expenditures of consumers by purposes - *CECP and other classifications by purpose play two different roles in analysis. The first role is to provide possibilities for inter-sector analysis of expenditures, the second – intra-sector analysis.*

Dünya Ölkələri Təsnifatı – Bu təsnifat Birləşmiş Millətlər Təşkilatının Katibliyinin Statistika Şöbəsi tərəfindən hazırlanmış və 1970-ci ildə nəşr olunmuş Birləşmiş Millətlər Təşkilatı ölkələrinin Standart kodlarının (Seriya M, N49) yenidən baxılmış beşinci variantı əsasında hazırlanmışdır. Təsnifatda ölkə və rayonların adları əlifba sırası ilə verilmiş, BMT Katibliyinin Statistika şöbəsi tərəfindən statistik məqsədlər üçün istifadə edilən üçrəqəmli rəqəm kodları, Beynəlxalq standartlaşdırma təşkilatı (BST) tərəfindən verilmiş iki və üç hərfdən ibarət olan kodlar və ölkə və rayonların adının qısaldılmış formaları Statistika şöbəsi tərəfindən istifadə edilən 12-ışarəli qısaltmalar şəklində göstərilmişdir.

Classification of World Countries and Territories - This classification has been prepared by the United Nations Statistics Division and was first published in 1970. The present classification is based on the fifth version of of UN countries Standard codes (Series M, №49). The classification presents names of countries and territories in alphabetical order, three digit codes used for statistical purposes, codes of two and three letters used by the International Standardization Organization and shortened forms of countries' and regions' names.

Məşğulluq Təsnifatı – Məşğulluq Təsnifatı (MT) özündə sistemləşdirilmiş əmək fəaliyyəti növlərinin siyahısını cəmləşdirir. Bu siyahı statistik müqayisələrin, uçot və təhlillərin aparılmasında böyük rol oynayır. Məşğulluq Təsnifatı (MT) sosial - əmək münasibətlərinin nizamlanmasına toxunan və işçi qüvvəsinin strukturunun dəyişmə vəziyyətinin və dinamikasının qiymətləndirilməsi ilə bağlı, məşğulluq və peşəkar təhsil sahəsində göstəricilərin təhlili və proqnozları ilə bağlı geniş dairəli məsələləri həll etmək üçün nəzərdə tutulmuşdur.

Classification of Status in Employment – This classification contains a systematic list of labour activity types. This list plays an important role in statistical comparisons, registration and analysis.

Bina və Qurğuların Funksional Təyinat Üzrə Təsnifatı – Avropa Birliyinin statistika idarəsi tərəfindən qəbul edilən “Tikinti təsnifatı” (CC) əsasında işlənib hazırlanmışdır. Təsnifat əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq şöbələri və tikinti - quraşdırma işləri ilə məşğul olan müəssisə və təşkilatların xidməti istifadəsi üçün nəzərdə tutulmuşdur.

***Classification on Functional Designation of Buildings and Equipment** – was worked out based on the “Construction Classification” (CC) adopted by the EU Statistics Office. The classification is mainly intended for administrative use by the divisions of the State Statistical Committee of the Republic of Azerbaijan and institutions and organization engaged in construction-installation works.*

Ölçü Vahidlərinin Təsnifatı – Ölçü Vahidləri Təsnifatının əsas məqsədi dövlət uçotu və hesabatlarının tətbiqi, iqtisadiyyatın inkişafının təhlili və proqnozlaşdırılması, beynəlxalq statistik müqayisələrin təminatı, daxili və xarici ticarətin həyata keçirilməsi, xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən nizamlanması və gömrük nəzarətinin təşkil edilməsində texniki – iqtisadi və sosial göstəricilərin sayla qiymətləndirilməsi məsələlərinin həllindən ibarətdir. Ölçü Vahidləri Təsnifatının obyektı kimi hər hansı fəaliyyət sferasında istifadə olunan ölçü vahidləri hesab edilir.

***Classification of Measure Units** – The main purpose of the Classification of Measure Units is to harmonize registration and reporting, analysis and forecasting of economical development, international statistical comparisons, realization of internal and foreign trade, regulation of external economic activity by the government and estimation of technical-economic and social indicators by different organizations, including Customs. The Classification of Measure Units is supposed to cover all types of activities that are subject to statistical observation.*

İqtisadiyyat Sektorları Təsnifatı – Bazar iqtisadiyyatı şəraitində milli gəlirin hesablanması Milli hesablar sistemi üzərində qurulub. Milli hesablar iqtisadiyyatı təşkil edən təsərrüfat subyektlərinin əsas funksiyaları, onların gəlirləri və ehtiyatlarının əsas mənbələri baxımından beş qrupda birləşdirilib. Bu qruplar milli iqtisadiyyatın sektorları adlanır.

***Classification of Economic Sectors.** The calculation of national income is performed under the conventions imposed by the System of National Accounts (SNA). The SNA distinguishes five so-called national accounts sectors.*

Mülkiyyət Formaları Təsnifatı – “Mülkiyyət növlərinin statistik təsnifatı” 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının müvafiq

maddələrinə istinad edilərək hazırlanmışdır. Özündə mülkiyyət formalarını birləşdirir. Statistik baxımdan əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətinin aydınlaşdırılmasında böyük rol oynayır.

Classification of Property Forms. *The “Statistical classification of property types” was adopted on 12 November 1995 and was prepared referring to corresponding articles of the Constitution of the Republic of Azerbaijan. Many statistical collections include a breakdown of activities by different categories of property forms.*

Təşkilati Hüquqi Formalar Təsnifatı – Mülki Məcəlləyə müvafiq olaraq işlənib hazırlanmışdır. Statistik baxımdan əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətinin aydınlaşdırılmasında böyük rol oynayır.

Classification of Organizational and Legal Forms. *This classification was worked out and prepared according to the Civil Codex of Azerbaijan. Many statistical collections include a breakdown of activities by different categories of legal entities.*

İnzibati Ərazi Bölgüsü Təsnifatı – Təsnifatın hazırlanmasında əsas məqsəd son illər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə baş vermiş qanuni dəyişikliklərin nəzərə alınması və İnzibati - ərazi bölgüsü təsnifatının aktualaşdırılmasıdır. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı inzibati ərazi dairələri təşkil edir.

Classification of Political Divisions – *The main purpose of this classification is to taken into account the legal changes that were made in the structure of political divisions (administrative entities) of the Republic of Azerbaijan during the last years.*

Nəqliyyat Statistikaı üçün Yük Təsnifatı - əsas etibarilə Avropa İqtisadi Birliyinin xarici ticarətlə bağlı təsnifatına (NİMEXE) əsaslanaraq hazırlanmışdır. Eyni zamanda o, Avropada nəqliyyat statistikaı üçün Əmtəə təsnifatı (CSTE), Malların təsviri və kodlaşdırılmasının Harmonik Sistemi (HS), Standart Beynəlxalq Ticarət Təsnifatı (SİTC), Gömrük tarifi təsnifatı (CCT) ilə əlaqəli hazırlanmışdır.

Cargo Classification for transport statistics - has been prepared according to the European Economic Union Classification of Foreign Trade (NIMEX). It was also prepared in coordination with CSTE, HS, SITC, and CCT for Transport Statistics.

Azərbaycanın Milli Təhsil Təsnifatı – Bu nəşrin məqsədi, ölkənin təhsil sistemində milli tədris proqramlarının bölgüsünün YUNESCO-nun Təhsilin Beynəlxalq Standart Təsnifatının (İSCED 97) dərəcə və sahələri üzrə aparılmasından ibarətdir.

National Classification of Education of Azerbaijan - The aim of this publication is carrying out of the division of the education programs of the national educational system according to ISCED 97 UNESCO.

Dövlət Hakimiyyəti Orqanlarının və İdarəetmə Hüquqlu Təşkilatların Statistik Təsnifatı (siyahısı) – Dövlət hakimiyyəti orqanlarının və idarəetmə hüquqlu təşkilatların statistik təsnifatı (siyahısı) (DHOİHTST(S)) texniki-iqtisadi və sosial məlumatların vahid təsnifləşdirmə və kodlaşdırma sisteminə daxildir. Yerli özünüidarəetmə orqanlarının qarşılıqlı iqtisadi əməkdaşlıq üçün yaradılmış könüllü birlikləri (assosiasiyalar), ictimai birliklər və dini qurumlar, beynəlxalq təşkilatlar və onların Azərbaycandakı qurumları da bu təsnifatda yer tapmışdır. Bu obyektlər Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları olmasalar da, təsnifata daxil edilmişlər.

Statistical Classification of the State Authorities and Organization with Manageable Rights (list) – this classification is included in unit classification and code system of the technical – economic and social data. Voluntary units that were established for joint cooperation with institutions of local governing, public units and religious and international organizations and its representatives in Azerbaijan are covered in this classification.

Valyutalar təsnifatı - Təsnifatda beynəlxalq valyuta termini barədə əsaslı məlumatlar toplanmışdır. Valyutalar təsnifatının bu nəşri özündə Valyuta və valyuta sərvətləri, Valyutaların təsnifləşməsi, Azərbaycan manatı və Valyutaların siyahısı kimi dörd əsas xətti birləşdirir və hər dörd bölmə haqqında istifadəçiyə ətraflı məlumat çatdırılır. Valyutaların təsnifləşməsi bölməsi öz növbəsində mənsub olma prinsipi, tətbiq etmə dairəsi və rejimi, valyutaların funksional rolu üzrə təsnifləşmə metodlarını izah edir.

Currency classification - Basic information on term of international currency was collected in the classification. Publication of currency classification combines four main lines on currency and currency values, classification of the currencies, AZN and the list of currency and each four sections supply comprehensive data to the user. The section of classification of currency explains principle of belonging, application and regime, classification methods on functional role of the currencies.

Bələdiyyələrin Statistik Ərazi Təsnifatı – Bələdiyyələrin statistik ərazi təsnifatında hər bir bələdiyyənin adı və həmin bələdiyyənin əhatə etdiyi ərazi vahidlərinin və onların müvafiq kodlarının siyahısı verilmişdir.

Statistical Administrative Municipal Classification – In the statistical territory classification of the municipals are given the list of each name of municipal and the same territory unique of municipal and their corresponding codes.

Fəaliyyət, Əlillik və Sağlamlıq üzrə Beynəlxalq Təsnifatın Uşaqlar və Yeniyetmələr nəşri - Fəaliyyət, Əlillik və Sağlamlıq üzrə Beynəlxalq Təsnifatın Uşaqlar və Yeniyetmələr nəşri (FƏSBT-UY) Fəaliyyət, Əlillik və Sağlamlıq üzrə Beynəlxalq Təsnifat (FƏSBT) (Ümumdünya Səhiyyə Təşkilatı, 2001) əsasında hazırlanmışdır və inkişafda olan uşağın xüsusiyyətlərini və onu əhatə edən ətraf mühitin təsirini qeyd etmək üçün tərtib edilmişdir. FƏSBT-UY uşaq və yeniyetmələrin sağlamlığı, təhsili və əmin-amanlığı ilə maraqlanan təminatçılar, sifarişçilər və bütün şəxslər tərəfindən istifadə edilə bilər. Bu təsnifatda uşaq və yeniyetmələrin sağlamlığının və əlilliyinin təyin edilməsini və sənədləşdirilməsini asanlaşdırmaq üçün universal üsullar təqdim edilir.

The International Classification of Functioning, Disability and Health for Children and Youth (ICF-CY) Version is a derived version of the International Classification of Functioning, Disability and Health (ICF, WHO, 2001) designed to record characteristics of the developing child and the influence of environments surrounding the child. ICF-CY can be used by providers, consumers and all those concerned with the health, education, and well being of children and youth. It provides common and universal methods for clinical, public health, and research applications to facilitate the documentation and measurement of health and disability in child and youth populations.

Tullantıların Statistik Təsnifatı - Təsnifat Avropa Birliyinin Tullantıların Statistik Təsnifatı olan *EWC-Stat/variant 3* təsnifatı və Avropa Birliyinin Əsas Tullantı Siyahısı olan *List of Wastes* əsasında tərtib olunmuşdur. Statistik təsnifat göstəricilərin müqayisəliliyini təmin etmək üçün tərtib edilir. Bu baxımdan tullantıların statistik təsnifatı məlumatların standart konsepsiya əsasında toplanması, göstəricilərin zaman və məkana görə müqayisəliliyini təmin etmək üçün məlumat mənbəyidir. Tullantılar haqqında müşahidələrin (monitorinqin) təşkili, informasiyanın toplanması, onların təhlili mükəmməl təsnifatdan istifadə etməklə mümkündür. Yaranma mənbələri üzrə istehsal və xidmət sahələrində yaranan tullantılar təsnifləşdirmə obyektinə hesab olunur.

The Statistical Classification of Wastes – The Classification was designed on the basis of EWC-Stat/Version 3 of the European Waste Classification for Statistics and List of Wastes of the European Union. The statistical classification is compiled to provide comparability of indicators. From this standpoint, the statistical classification of wastes is a source of data aiming to compile data based on standard conception and to provide comparability of indicators according to time and place. Organization of observations (monitoring) on wastes, data collection and their analysis is possible through the use of complete classification. Wastes generated in production and service spheres by sources of formation are considered as a subject of classification.

İqtisadi Fəaliyyətdə Xidmətlər Təsnifatı – Bu təsnifat Əsas Məhsul Təsnifatı (CPA 2008) əsasında işlənmiş Məhsul Növləri təsnifatı (üçüncü variant) nəzərə alınmaqla hazırlanmışdır. Təsnifatın hazırlanmasında əsas məqsəd məlumat mübadiləsində beynəlxalq müqayisəliliyi təmin etməkdir. İqtisadi fəaliyyətdə xidmətlərin statistik uçotunun mürəkkəb xarakteri bu sahədə təsnifatın olmasını və sistemə nəzarətin kod strukturu ilə tənzimlənməsini şərtləndirir. İqtisadi Fəaliyyətdə Xidmətlər Təsnifatının təsnifləşdirmə obyektinə xidmətlər hesab edilir.

Classification on Services in Economic Activity – This classification has been prepared taking into account the Product Type Classification (third version) designed on the basis of the Central Product Classification. The main goal of this classification is to provide international comparability in data exchange. Complicated nature of statistical accounting of services in economic activity conditioned existence of the classification in this sphere and regulation of the control over the system via code structure. Services are classification subjects of the Classification on Services in Economical Activities.

Sənaye Məhsullarının Son Təyinatına Görə Təsnifatı (Siyahısı) - Sənaye məhsullarının son təyinatına görə təsnifatı (siyahısı) Avropa Birliyinin İqtisadi Fəaliyyət Növləri Təsnifatı (NACE rev.2) və Əsas Məhsul Təsnifatı (CPA 2008) əsasında işlənmiş İqtisadi Fəaliyyət Növləri (üçüncü variant) və Məhsul Növləri təsnifatları (üçüncü variant) ilə qarşılıqlı əlaqədə hazırlanmışdır. Təsnifatın hazırlanmasında əsas məqsəd sənaye məhsullarının son təyinatına görə kateqoriyalar üzrə qruplaşdırılmasıdır. Sənaye məhsullarının son təyinatına görə təsnifatında iqtisadi fəaliyyət növləri üzrə əsas sənaye qrupları: aralıq mallar, enerji, əsas vəsaitlər, uzun müddətli və qısa müddətli istifadə üçün istehlak malları bölmələrinə ayrılır.

***Classification (List) on last destination of industrial products** – The Classification on last destination of industrial products use has been prepared in interaction with the Classification of Economic Activities (third version) and the Product Type Classification designed on the basis of European Classification of Economic Activities (NACE rev.2) and the Central Product Classification (CPA 2008). The main goal is to group industrial products by categories according to their last intended use. In the classification of industrial products by their last intended use, the main industrial groups by types of economic activities are divided into the following sections: intermediate goods, energy, fixed assets, long-term and short-term consumer products.*

Enerji məhsullarının təsnifatı – Enerji məhsullarının təsnifatı (EMT) Birləşmiş Millətlər Təşkilatının (BMT) Statistika Komissiyası tərəfindən tövsiyə edilmiş Beynəlxalq Standart Enerji Məhsulları Təsnifatı (SIEC) əsasında işlənib hazırlanmışdır. EMT-nin təsnifləşdirmə obyektini enerji məhsulları və enerjinin alınmasında istifadə oluna biləcək digər məhsul qrupları təşkil edir. Təsnifatın əsas məqsədi enerji statistikasının beynəlxalq müqayisəsini təmin etmək və enerji məhsullarının mövcud təsnifatını beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

***Energy Products Classification (EPC)** – has been worked out based on Standard International Energy Products Classifications (SIEC) recommended by UN Statistical Commission. Classification object of EPC includes energy products and other products' groups that could be used on energy generation. Main goal of classification is to provide international comparison of energy statistics and correspondence of available classification of energy products with international standards.*

Ətraf mühitin mühafizəsi üzrə fəaliyyət növləri və çəkilən xərclərin təsnifatı

- Ətraf mühitin mühafizəsi üzrə fəaliyyət növləri və çəkilən xərclərin təsnifatı Avropa İttifaqı Komissiyasının (Statistika Bürosu/Avrostat) Ətraf mühitin mühafizəsi üzrə fəaliyyət növləri və çəkilən xərclərin təsnifatının (CEPA 2000) redaksiyasına tam uyğun olaraq işlənib hazırlanmışdır.

Classification of activity types and expenditures on environment – has been worked out in accordance with revision of classification of environmental protection and expenditures by activity types (CEPA 2000) of EU Commission (Bureau of Statistics/Eurostat).

Məhsulun (mal və xidmətin) statistik təsnifatına izahlar - Bu sənəd məhsulun (mal və xidmətlərin) təsnifləşdirilməsində bu və ya digər səbəblər üzündən hər hansı bir çətinlik yarandıqda onun xüsusiyyətlərinə görə məhsulun (mal və xidmətlərin) mövqeyini müəyyənləşdirmək məqsədilə Məhsul Növləri Təsnifatının üçüncü versiyasına (2009-cu il nəşri) əlavə material kimi hazırlanmışdır.

1-ci cild - Məhsulun (mal və xidmətin) statistik təsnifatına izahların 1-cildində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq məhsulları; mədənçıxarma sənayesi məhsulları; emal sənayesi məhsullarının izahı öz əksini tapmışdır.

2-ci cild - Məhsulun (mal və xidmətin) statistik təsnifatına izahların 2-ci cildində emal sənayesi məhsullarının (16-22 MNT kodu üzrə) izahı öz əksini tapmışdır.

Explanations to statistical classification of products (goods and services) – this document has been prepared as an addition to the third version (2009 issue) of Product Types Classification, for the purpose of identification of products (goods and services) by their characteristics in case of difficulties in classifying products (goods and services).

The 1-st book of explanations to statistical classification of products (goods and services) – deals with agriculture, forestry and fishery products; mining and quarrying; manufacturing products.

The 2-nd book of explanations to statistical classification of products (goods and services) – deals with manufacturing products (based on 16-22 CPA code).

STATİSTİK BÜLLETENLƏR *

- | | | |
|----|---|------------------------------|
| 1 | Sənayenin əsas göstəriciləri
(kiçik sahibkarlıq subyektləri istisna olmaqla) | aylıq |
| 2 | Sənayenin əsas göstəriciləri
- I bölmə - bütün sənaye müəssisələri
- II bölmə - kiçik sahibkarlıq subyektləri | rüblük |
| 3 | Xarici investisiyalı müəssisələrin işinin əsas göstəriciləri | illik |
| 4 | Kiçik müəssisələrin işinin əsas göstəriciləri | illik |
| 5 | Tikinti müəssisələrinin əsas göstəriciləri | aylıq, illik |
| 6 | Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitəla yönəldilmiş vəsaitlərdən istifadə edilməsi | aylıq |
| 7 | Şəhər və rayonlar üzrə tikintinin əsas göstəriciləri | rüblük |
| 8 | Tikintinin əsas göstəriciləri | illik |
| 9 | 2013-cü ildə su, qaz və istilik təsərrüfatı müəssisələrinin əsas göstəriciləri | illik |
| 10 | Enerji məhsullarının hərəkəti | illik |
| 11 | Dövlət büdcəsindən maliyyələşdirilən, istehlakçıların istifadə etdikləri elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətləri | rüblük |
| 12 | Mal-qara və quşların sayı haqqında | illik |
| 13 | Mal-qaranın mövcudluğu və heyvandarlıq məhsullarının istehsalı haqqında | rüblük |
| 14 | Tarla bitkilərinin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığı haqqında | illik |
| 15 | Çoxillik əkmələrin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığı haqqında | illik |
| 16 | Əkinlərin qəti uçotunun yekunları haqqında | illik |
| 17 | Yazlıq bitkilərin əkini haqqında | aylıq, fevral-iyun aylarında |
| 18 | Kənd təsərrüfatı müəssisələrində toxum məhsullarının istehsalı və hərəkəti haqqında | illik |
| 19 | Kənd təsərrüfatı məhsullarının yığımı haqqında | aylıq, may-noyabr aylarında |

20	Şumun qaldırılması və payızlıq taxılın səpini haqqında	illik, dekabr
21	Kənd təsərrüfatı müəssisələrinin (kənd təsərrüfatına xidmət göstərən təşkilatlar da daxil edilməklə) fəaliyyəti haqqında	illik
22	Kənd təsərrüfatı, meşəçilik, balıqçılıq və ovçuluq müəssisə və təşkilatları üzrə mal və xidmətlərin istehsalı və göndərilməsi	rüblük
23	Təbii ehtiyatların mühafizəsi və istifadəsinin əsas göstəriciləri	illik, may
24	Azərbaycan Respublikası üzrə təhlükəli tullantılar	illik, aprel
25	Təkrar xammalın istifadəsi	illik, fevral
26	Qiyətlər və qiymət indeksləri	aylıq
27	İstehsalçı qiymət indeksləri	aylıq
28	Tikinti işləri üzrə qiymətlərin səviyyəsi və dinamikası	rüblük
29	Azərbaycanın əhalisi	illik
30	Yaşayış fondu	illik
31	Mənzil şəraitinin yaxşılaşdırılması üzrə əsas göstəricilər	illik
32	Nəqliyyat, informasiya və rabitənin işinin əsas göstəriciləri	aylıq, rüblük
33	Azərbaycanda cinayətkarlıq	yarımillik, illik
34	Azərbaycanda məhkumətmə, məhkəmələrdə baxılan işlər	yarımillik, illik
35	Azərbaycanda prokurorluğun fəaliyyəti ilə bağlı statistik məlumatlar	yarımillik, illik
36	Təhsilin əsas göstəriciləri	illik
37	Mədəniyyətin əsas göstəriciləri	illik
38	Yerinə yetirilmiş elmi-texniki işlər üzrə əsas göstəricilər	illik
39	Doktoranturanın işi haqqında	illik
40	Səhiyyə və sosial təminatın əsas göstəriciləri	illik
41	Turizm müəssisələrinin fəaliyyətinə dair əsas göstəricilər	yarımillik, illik

42	Mehmanxanaların fəaliyyətinə dair əsas göstəricilər	yarımillik, illik
43	Azərbaycanın xarici ticarət əlaqələri	rüblük
44	İri və orta ticarət müəssisələrinin əsas göstəriciləri	aylıq
45	Ticarət müəssisələrinin əsas göstəriciləri	rüblük
46	Bələdiyyə orqanının büdcəsinin icrasına dair	rüblük, illik
47	Sığorta təşkilatlarının fəaliyyətinin əsas göstəriciləri	rüblük
48	Müəssisə və təşkilatların maliyyə göstəriciləri	illik

* Yalnız Azərbaycan dilində nəşr olunur.

Statistical Bulletins *

1	<i>Main indicators of the industry (excluding small-scale enterprises)</i>	<i>monthly</i>
2	<i>Main indicators of the industry I section – all industrial enterprises II section – small –scale enterprises</i>	<i>quarterly</i>
3	<i>Main indicators of activities of foreign and joint enterprises</i>	<i>annual</i>
4	<i>Main indicators of activities of small enterprises</i>	<i>annual</i>
5	<i>Main indicators of construction enterprises</i>	<i>monthly,annual</i>
6	<i>Put into use of the objects, fixed assets and use of investment directed to fixed capital</i>	<i>monthly</i>
7	<i>Main indicators of construction by towns and regions of the Republic of Azerbaijan</i>	<i>quarterly</i>
8	<i>Main indicators of construction</i>	<i>annual</i>
9	<i>Main indicators of water, gas and heating communal services in 2013</i>	<i>annual</i>
10	<i>Movement of energy products</i>	<i>annual</i>
11	<i>Electricity and heating energy, natural gas, water and communication services used by consumers and financed from state budget</i>	<i>quarterly</i>
12	<i>Number of livestock and poultry</i>	<i>annual</i>
13	<i>Availability of livestock and production of livestock products</i>	<i>quarterly</i>
14	<i>Plant sown areas, harvesting and productivity</i>	<i>annual</i>
15	<i>Perennial plant sown areas, harvesting and productivity</i>	<i>annual</i>
16	<i>Final record of sowing</i>	<i>annual</i>
17	<i>Sowing of spring plants</i>	<i>monthly, february-june</i>
18	<i>Production and movement of seed products in agricultural enterprises</i>	<i>annual</i>
19	<i>Harvesting of agricultural products</i>	<i>monthly, may-november</i>

20	<i>Tillage and winter crops sowing</i>	<i>annual, december</i>
21	<i>Activities of agricultural enterprises (including organizations providing services to agriculture)</i>	<i>annual</i>
22	<i>Output and shipment of products and services by agricultural, forestry, fishery and hunting enterprises and organizations</i>	<i>quarterly</i>
23	<i>Main indicators on protection and use natural resources</i>	<i>annual, may</i>
24	<i>Hazardous wastes in the Republic of Azerbaijan</i>	<i>annual, april</i>
25	<i>Formation and use of secondary raw materials</i>	<i>annual, february</i>
26	<i>Prices and price indices</i>	<i>monthly</i>
27	<i>Producer price indices</i>	<i>monthly</i>
28	<i>Price level and dynamics on construction works</i>	<i>quarterly</i>
29	<i>Population of Azerbaijan</i>	<i>annual</i>
30	<i>Housing</i>	<i>annual</i>
31	<i>Main indicators on improvement of dwelling conditions</i>	<i>annual</i>
32	<i>Main indicators of activity of transport information and communication</i>	<i>monthly, quarterly</i>
33	<i>About crime in Azerbaijan</i>	<i>half year, annual</i>
34	<i>About convictions and legal procedures in Azerbaijan</i>	<i>half year, annual</i>
35	<i>Statistical data about the activities of the Public Prosecution Authorities in Azerbaijan</i>	<i>half year, annual</i>
36	<i>Main indicators of education</i>	<i>annual</i>
37	<i>Main indicators of culture</i>	<i>annual</i>
38	<i>Main indicators on carried out research and development activities</i>	<i>annual</i>
39	<i>About doctors degree</i>	<i>annual</i>
40	<i>Main indicators of health and social security</i>	<i>annual</i>
41	<i>Main indicators of activity of tourism enterprises</i>	<i>half year, annual</i>
42	<i>Main indicators of activities of hotels</i>	<i>half year, annual</i>
43	<i>Foreign trade relations of Azerbaijan</i>	<i>quarterly</i>

44	<i>Main indicators of large and medium sized trade enterprises</i>	<i>monthly</i>
45	<i>Main indicators of trade enterprises</i>	<i>quarterly</i>
46	<i>Implementation of budget of the municipal bodies</i>	<i>quarterly, annual</i>
47	<i>Main indicators of insurance organizations activity</i>	<i>quarterly</i>
48	<i>Finance indicators of enterprises and organizations</i>	<i>annual</i>

** Available only in the Azerbaijan language*